

# Bakı zəfəranı

Orta əsrlərdə Bakıətrafi və Abşeron kəndlərində becərilən ən qiyəmətli bitki və mühüm ixrac mallarından biri də əla keyfiyyətli zəfəran idi. Abşeronda zəfəranın iki növü bitirdi: mədəni və yabanı. Altıllik bitki olan birinci növ daha yüksək qiyəmətləndirilirdi, onun alqırmızı rəngli çiçəklərindən istifadə olunurdu. Bu qiyəmətli bitkini səhər sübhədən böyük sahələrdən yiğirdilar. İkinci növ zəfəran çox böyük sahələri tutur və ucuz qiyəmətləndirilirdi. Mənbələrin məlumatına görə, zəfəranı azacıq miqdarda mumla qarışdırır, xırda-xırda doğrayır və bu cür satırlar.

XVIII əsrin əvvəllərində Bakının həndəvərində yüzlərlə zəfəran sahəsi var idi. Mənbələrin yazdığına görə, XVIII əsrin 30-cu illərində "Bakinin torpağı demək olar ki, bütünlükle daşlıq olduğundan şəhərin özündə zəfəran bağları az idi... Torpağı daha münbit olan Abşeron yarımadasında isə belə bağlar qat-qat çox idi..." Şüvələn, Bilgəh kəndlərində zəfəran əkin sahələri daha çox idi. Zəfəran çox qiyəmətli məhsul olub, təsərrüfatda geniş istifadə edilir. Zəfəran ədviviyyə kimi yemekdə işlədir. Bu ipək və yun parçaları və xalçaları boyamaq üçün çox əla boyaq (narincı rəng) maddəsi idi.

Alim və səyyah Krusinski Bakı haqqında danışarkən qeyd edirdi: "Bu şəhər İranı zəfəranla təmin edir. İranlılar onu düyüyə vurmaqdan əlavə, başlıca olaraq ipək boyamaqda istifadə edirlər..." Zəfəran İbn Sinanın "Qanun" kitabında qeyd etdiyi bir sıra xəstəliklərin müalicəsində işlədilən dərman vasitəsi kimi Şərqi də hələ X əsrən məlum idi. Göstərilən kənd təsərrüfatı məhsulu tekce şəhər əhalisi tərefindən istifadə olunmur, həm də ixrac edilirdi.

1747-ci ildə şəhərin ətrafında böyük zəfəran tarlaları var idi. Akademik Lerx göstərirdi ki,



"...son orta əsrlərdə zəfəran bağları əvvəlkindən qat-qat çox idi. Bu bağlar şəhərin yaxınlığında salınmışdı". 1770-ci illərədə Bakıda zəfəran becəriləməsi xeyli artsa da, bu bitki Dərbənddə dəha geniş miqyasda əkilməyə başlamışdı. XVIII əsrin sonlarında Abşeronda zəfəran becərildiyini bir sıra səyyahlar da qeyd etmişlər. XIX əsrin əvvəllərində Bakıda və Abşeronda ildə 500 puda yaxın zəfəran yiğilirdi. Onun bir pudunun qiyməti 8 manatdan 15 manatadək idi. Bu zəfəran Avropada (Fransada, İtaliyada) becərilən zəfərandan dəha yüksək keyfiyyətli sayılırdı.